

**Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
2018-ci il ərzində fəaliyyətinə dair**

HESABAT

Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, dövlət qulluğu sahəsində də aparılan islahatlar uğurla davam etdirilir. Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə Komissiya üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikilib istifadəyə verilməsi, nümunəvi iş şəraitinin yaradılması, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, yeni texniki avadanlıqların alınub quraşdırılması və yeni proqram təminatının istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılan bu imkanlardan istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurmağa, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etməyə çalışmışdır. Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2018-ci il ərzində də davam etdirmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin və Komissiyaya aid cari tapşırıqların icra olunması diqqətdə saxlanılmışdır. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün Komissiyanın təcrübəli əməkdaşları tərəfindən açıq dərslər keçirilmişdir. Eləcə də 12 noyabr-28 dekabr 2018-ci il tarixlərdə Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunmuş, tələbələr Komissiyanın müvafiq struktur bölmələrinin işləri ilə tanış edilmiş, onlar arasında müsabiqə keçirilmiş və qalib gələnlər Komissiyanın sədri tərəfindən mükafat və sertifikatlarla təltif olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında Komissiyaya dövlət qulluğuna qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılmışdır.

Hesabat dövründə dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilmişdir. 2018-ci il 5 mart tarixində elan edilmiş müsabiqəyə 35 dövlət orqanından 294 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 395 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 370 namizəd iştirak etmiş, 136 namizəd keçid balını toplamışdır. Test mərhələsində müvafiq keçid balını toplamış 136 namizəddən 133-ü müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Komissiyaya təqdim etmişdir. Həmçinin ötən ilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 17 namizədin müraciəti nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi köməklik göstərilmişdir. 25 iyun-3 iyul 2018-ci il tarixlərdə keçirilən müsahibələrdə iştirak edən 129 namizəddən 66-sı keçid balını toplayaraq müvəffəqiyyət qazanmışdır. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 58 namizədin sənədləri dövlət orqanlarına göndərilmiş və onlar müvafiq vəzifələrə təyin edilmiş, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınmışdır.

Hesabat dövründə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixində növbəti müsabiqə elan edilmişdir. Müsabiqəyə 40 dövlət orqanından 305 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 583 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test mərhələsinin 2019-cu ilin yanvar ayında keçirilməsi nəzərdə tutulmuşdur.

Hesabat dövründə hazırlıq kurslarının təşkili davam etdirilmişdir. Komissiya tərəfindən 2018-ci il ərzində dövlət qulluğu, miqrasiya, vergi və gömrük orqanlarında xidmətə qəbul, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 274 nəfər iştirak etmiş, həmin dövrdə hazırlıq kurslarından 47350 (qırx yeddi min üç yüz əlli) manat, sınaq imtahanlarından 12755 (on iki min yeddi yüz əlli beş) manat olmaqla, ümumillikdə 60105 (altmış min yüz beş) manat Komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına daxil olmuşdur.

Hesabat dövründə Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsinin və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılmışdır. Test imtahanı zamanı namizədlərin bilik səviyyəsinin daha ətraflı yoxlanılması, il ərzində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədi ilə test bankı təkmilləşdirilmişdir. Belə ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu üzrə yeni suallar hazırlanmış və ekspertizadan keçirilərək test bankına işlənmişdir.

Dövlət qulluğunun xüsusi növünə daxil olan orqanlara qəbul üçün keçirilən test imtahanlarının təşkil edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 1009, Daxili İşlər Nazirliyi üzrə 500, Ədliyyə Nazirliyi üzrə 594, Vergilər Nazirliyi üzrə 932, Dövlət Miqrasiya Xidməti üzrə 387, Dövlət Gömrük Komitəsi üzrə 1859 və ümumi qanunvericilik üzrə 653 test sualı olmaqla cəmi 5934 sual test bankına işlənmişdir.

Bundan başqa, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı test imtahanının keçirilməsi üçün proqram təminatı işlənib hazırlanmış, müəllimlərin vəzifələrinin kodlaşdırılması istiqamətində işlər aparılmış və test suallarının tərtib edilməsi ilə bağlı 6000 sual işlənərək test bankına yazılmışdır.

Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmişdir. Dövlət Statistika Komitəsinin qanunvericiliyə uyğun olmayan və vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi ilə bağlı olan 1 qərarı ləğv etdirilmişdir.

Hesabat dövründə dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün müsabiqə elan edilmişdir. 1 iyun 2018-ci il tarixdə dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqəyə 8 vakant vəzifə çıxarılmışdır. 16-17 iyul 2018-ci il tarixlərdə sənəd təqdim etmiş 20 namizəd test imtahanlarında iştirak etmiş və onlardan 5-i müvafiq keçid balını (75 bal) toplamışdır.

Müsabiqənin esse mərhələsi 5 sentyabr 2018-ci il tarixdə keçirilmişdir. Bu mərhələdə 5 namizəd iştirak etmiş və onlardan 4-ü müvafiq keçid balını (16) toplamışdır.

Hesabat dövründə dövlət qulluğunun xüsusi növünə aid orqanlar tərəfindən elan edilmiş müsabiqələrin test mərhələləri keçirilmişdir. 20-22 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti üzrə vakant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 120 namizəddən 51-i, 12 mart 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə iştirak edən 36 namizəddən 22-si, 29-30 mart 2018-ci il tarixlərdə Dövlət Gömrük Komitəsi üzrə iştirak edən 115 namizəddən 15-i, 17 may 2018-ci il tarixdə Vergilər Nazirliyi üzrə iştirak edən 26 namizəddən 9-u, 21-22 avqust 2018-ci tarixlərdə Daxili İşlər Nazirliyi üzrə iştirak edən 47 namizəddən 9-u müvafiq keçid balını toplamışdır.

Hesabat dövründə inzibati rəhbər (idarəetmə) vəzifələrin tutulması üçün test imtahanları keçirilmişdir. Komissiya tərəfindən müvafiq dövlət

orqanlarının təkrar müraciətləri nəzərə alınmaqla vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 59 nəfərin iştirakı ilə test imtahanları keçirilmişdir. Bunlardan 22 nəfəri (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsindən 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2, İqtisadiyyat Nazirliyindən 1, Kənd Təsərrüfatı Nazirliyindən 1, Maliyyə Nazirliyindən 3, Mədəniyyət Nazirliyindən 1, Rabitə və Yeni Texnologiyalar Nazirliyindən 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən 2, Dövlət Statistika Komitəsindən 3, Dövlət Sosial Müdafiə Fondundan 1, Dövlət Nəqliyyat Xidmətindən 1, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 1, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən 1 və Televiziya və Radio Şurasından 1 nəfər) test imtahanlarında müvəffəqiyyət qazanaraq müvafiq Sertifikatlar əldə etmişdir.

Komissiya tərəfindən müvafiq dövlət orqanlarında vakant şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanından keçid balını toplamış 22 nəfərin (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsindən 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2, İqtisadiyyat Nazirliyindən 2, Kənd Təsərrüfatı Nazirliyindən 1, Maliyyə Nazirliyindən 5, Mədəniyyət Nazirliyindən 1, Rabitə və Yeni Texnologiyalar Nazirliyindən 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən 2, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən 1, Dövlət Sosial Müdafiə Fondundan 1, Dövlət Nəqliyyat Xidmətindən 1, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 1, Televiziya və Radio Şurasından 1 nəfər) müsahibəsi keçirilmişdir.

Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmışdır.

Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında əvvəlki illərdən qalan 17 namizəddən 8-i hesabat dövründə işlə təmin olunmuşdur. Siyahıda olan digər namizədlərin işlə təminatı həyata keçiriləcəkdir.

Hesabat dövründə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanları tərəfindən keçirilən daxili müsahibələrdə iştirak edilmişdir. Ali Məhkəmədən 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1, İqtisadiyyat Nazirliyindən 2, Kənd Təsərrüfatı Nazirliyindən 4, Maliyyə Nazirliyindən 1, Mədəniyyət Nazirliyindən 2, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən 3, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən 1, Dövlət Statistika Komitəsindən 3, Mərkəzi Seçki Komissiyasından 1, Dövlət Sosial Müdafiə Fondundan 3, Dövlət Nəqliyyat Xidmətindən 1, Nazirlər

Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 2, Dövlət Baytarlıq Xidmətindən 1 və Hərbi Məhkəmədən 2 nəfər olmaqla 28 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə müsahibə komissiyasının üzvü kimi iştirak edilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün attestasiya imtahanı keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə Komissiyanın qarşına qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə 7 iyun 2018-ci il tarixdə attestasiyaya cəlb olunmuş əməkdaşlar üçün test imtahanı keçirilmişdir. Test imtahanı mərhələsində 16 nəfər iştirak etmiş, bunlardan 11-i uğur qazanaraq attestasiyanın ikinci (esse) mərhələsində iştirak etmək hüququ qazanmışdır. 22 iyun 2018-ci il tarixdə keçirilmiş esse mərhələsində 11 nəfər müvafiq keçid balını toplamışdır.

2 oktyabr 2018-ci il tarixdə dövlət orqanlarının mətbuat xidməti əməkdaşları üçün təkrar attestasiyanın test imtahanı mərhələsi keçirilmişdir. Test imtahanında 7 iyun 2018-ci il tarixdə keçirilən müsabiqədə keçid balını (50 bal) toplaya bilməmiş 5, sosial məzuniyyətdən qayıtmış 1 dövlət qulluqçusu iştirak etmiş, onlardan 5-i müvafiq keçid balını toplamışdır. 24 oktyabr 2018-ci il tarixdə təkrar attestasiyanın esse mərhələsi keçirilmiş və 5 nəfər müvafiq keçid balını (16 bal) toplamışdır.

Hesabat dövründə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmışdır. 11-21 iyun 2018-ci il tarixlərdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmiş, imtahana buraxılan 416 nəfərdən 390-ı test imtahanında iştirak etmiş və onlardan 332-si müvafiq keçid balını (24 bal) toplamışdır.

Hesabat dövründə dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilmişdir. 17 iyul 2018-ci il tarixdə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə 165 vakant vəzifə çıxarılmış, 123 vəzifənin tutulması üçün 527 nəfər sənəd təqdim etmişdir. 24 avqust-12 sentyabr 2018-ci il tarixlərdə keçirilmiş test imtahanlarında 518 namizəd iştirak etmiş və onlardan 123-ü müvafiq keçid balını (stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün 48 bal, digər müəssisələrə işə qəbul üçün 64 bal) toplamış və onların sənədləri təyinat üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

17 sentyabr 2018-ci il tarixdə dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrin (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) tutulması üçün elan edilmiş müsabiqəyə çıxarılmış 97 vəzifənin tutulması üçün 68 nəfər sənəd təqdim etmişdir. 29-31 oktyabr 2018-ci il tarixlərdə keçirilmiş test imtahanlarında 67 namizəd iştirak etmiş və onlardan 56-sı müvafiq keçid balını (40 bal) toplamış və onların sənədləri vakant vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

24 oktyabr 2018-ci il tarixində müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş növbəti müsabiqəyə 252 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 240 nəfər sənəd təqdim etmişdir. 17-29 dekabr 2018-ci il tarixlərində keçirilmiş test imtahanlarında 238 namizəd iştirak etmiş və onlardan 149-u müvafiq keçid balını (təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənləri üzrə işə qəbul üçün 40 bal, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün 48 bal, digər müəssisələrə işə qəbul üçün 64 bal) toplamış və onların sənədləri təyinat üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

Hesabat dövründə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edilmişdir. 6 noyabr 2018-ci il tarixində elan edilmiş müsabiqəyə 38 vakant vəzifə çıxarılmışdır. Vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu 31 yanvar 2019-cu il tarixədək uzadılmışdır.

.Hesabat dövründə muxtar respublikada aparılan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi başa çatmışdır. Muxtar respublikanın 53 dövlət orqanı ötən il üçün inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmiş və 2018-ci ilin mart ayınadək Yekun hesabatları Komissiyaya rəsmi surətdə təqdim etmişlər. Ümumilikdə 1476 nəfər dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilmişdir. Bunlardan 1230 nəfəri (83,3 %) kişi, 246 nəfəri (16,7 %) isə qadın dövlət qulluqçularıdır. Dövlət orqanları tərəfindən 184 nəfərin fəaliyyəti əla (12,5 %), 909 nəfərin yaxşı (61,6 %), 375 nəfərin kafi (25,4 %) və 8 nəfərin qeyri-kafi (0,5 %) kimi qiymətləndirilmişdir.

Hesabat dövründə dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasının inkişaf etdirilməsi və ondan səmərəli istifadə olunması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına əsasən, Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanması dövlət orqanlarının mövcud kadr

potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. Dövlət Qulluqçuları Reyestrinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi və sistemləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. İl ərzində Dövlət Qulluqçuları Reyestrindəki məlumatlar yenilənmiş və artırılmışdır.

Reyestrə əsasən, dövlət qulluğunda çalışan şəxslərdən 63 nəfəri siyasi, 1938 nəfəri inzibati və 505 nəfəri yardımçı vəzifə tutur. Cinsinə görə dövlət qulluğunda çalışan şəxslərdən 1934 nəfəri kişi, 572 nəfəri isə qadındır. Təhsil baxımından 1905 nəfər ali, 201 nəfər orta ixtisas, 41 nəfər ilk peşə ixtisas və 359 nəfər orta təhsillidir. İnzibati vəzifə tutan dövlət qulluqçularından 1766-sı ali təhsilli, 122-si orta ixtisas təhsilli, 29-u ilk peşə ixtisas təhsilli, 21-i isə orta təhsillidir. 666 nəfər gənc dövlət qulluqçusundan (29 yaşa qədər) 450 nəfəri kişi və 216 nəfəri qadın olmaqla, 558 nəfəri inzibati, 108 nəfəri isə yardımçı vəzifə tutur. Dövlət qulluğunda çalışan şəxslərdən pensiya yaşına çatan 8 nəfər qadın (61 yaş) və 25 nəfər kişi (64 yaş) olduğu halda, 10 nəfər kişi dövlət qulluğunda olmanın yaş həddinə (65 yaş) çatmışdır. Dövlət qulluğunda çalışan şəxslərin 26,6 faizini gənclər, 22,8 faizini isə qadınlar təşkil edir.

2018-ci il ərzində 6 nəfər təqaüdə çıxmış, 212 nəfərin dövlət qulluğuna xitam verilmişdir ki, onlardan 1-i yol verdiyi nöqsanlara görə, 203-ü öz ərizəsi əsasında, 2-si ştat ixtisar olunduğu üçün və 6-sı təşkilat publik hüquqi şəxsə çevrildiyinə görə işdən azad olunmuşdur. Bundan başqa, 19 nəfər fəxri ad və medallarla təltif edilmiş, 11 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunmuşdur.

Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 38,2 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.

Mütəmadi olaraq dövlət orqanlarından vəzifə təlimatları və vakant vəzifələr barədə məlumatlar alınmış və bu məlumatların mərkəzləşdirilmiş informasiya bazasına daxil edilməsi ilə müsabiqə və müsahibələrin keçirilməsi zamanı özündə vakant vəzifə barədə ətraflı məlumatları əks etdirən elanların verilməsi işi daha da asanlaşdırılmışdır. Belə ki, informasiya bazasında hər hansı vəzifə barədə mövcud məlumatların həmin vəzifənin tutulması ilə bağlı kütləvi informasiya vasitələrində verilən elanda öz əksini tapması namizədin vakant vəzifənin tələb və şərtlərini təhlil edərək özünün bilik və bacarıqlarına uyğun vəzifə seçməsinə imkan yaratmış olur.

Hesabat dövründə Komissiyanın rəsmi internet portalının (www.dqmk.nmr.az) təkmilləşdirilməsi üçün müvafiq işlər görülmüşdür.

2018-ci ilin oktyabr ayında Komissiyanın internet saytı portala çevrilmişdir. Belə ki, dövlət qulluğu haqqında qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar olaraq, Komissiyanın proqram təminatının yeniləşdirilməsi zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən icraçı şirkətlə müqavilə bağlanmış, həmin şirkət tərəfindən yeni proqram təminatı işlənib hazırlanmış və cari ilin oktyabr ayında istifadəyə verilmişdir. Yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbul ilə əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etməsi üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan yaradır. Bundan başqa, test imtahanı, müsahibənin vaxtı və digər məsələlər barədə Komissiya tərəfindən “şəxsi kabinet” vasitəsilə namizədlərə bildiriş göndərilir. Müsabiqələrdə iştirak etmək üçün namizədlər qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin skan edilmiş surətlərini istənilən vaxt “şəxsi kabinet”ə yükləyə bilirlər. Bu da namizədlərə aid məlumatların düzgünlüyünün yoxlanılmasını asanlaşdırmış, saysız-hesabsız sənədlərin toplanılması prosesi, habelə sənəd qəbulu üçün yaranan növbələr aradan qalxmışdır. Proqram təminatı namizədin elektron şəxsi işinin yaradılmasına imkan verir ki, bu da kağız və digər dəftərxana ləvazimatlarına qənaət edilməsini, namizədlərin dövlət qulluğuna qəbulunun mümkünlüyünün daha operativ yoxlanılmasını və müsabiqələrin ən azı 1 ay tez yekunlaşdırılmasını təmin edir.

Komissiyanın internet portalının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə “SSL” sertifikatı alınmışdır ki, bu da portalın elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan vermiş, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən ödəniş kartı və fərdi məlumatlarının tamamilə qorunmasını təmin etmişdir.

Portalın “Qanunvericilik və digər aktlar” bölməsi qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılmış və mütəmadi olaraq nəzarətdə saxlanılmışdır. Dövlət qulluğuna qəbulun yeni qaydaları işlənmiş və “Dövlət qulluğuna qəbul” bölməsinə yerləşdirilmişdir. Ehtiyat kadrlar siyahısına daxil olunanlar və siyahıdan çıxarılarq dövlət qulluğu vəzifəsinə təyin olunanlar nəzərə alınmaqla “Ehtiyat kadrlar” bölməsi daim yenilənmişdir. Həmçinin Komissiyanın rəsmi internet portalında əsas menuya “Mətbuat xidməti” bölməsi əlavə edilmişdir.

Eyni zamanda dövlət qulluğu qanunvericiliyinin tətbiqi üzrə maarifləndirmənin təşkili zamanı daha böyük auditoriyanın əhatə olunması məqsədi ilə yeni Ümumi Şərtlərə uyğun olaraq “Vəzifə təlimatlarının hazırlanması

qaydaları” və “Vəzifə təlimatlarının forması”, həmçinin “Şəxsi Kabinetdə qeydiyyat və istifadə qaydaları” və “Rayon (şəhər) icra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması qaydaları” mövzularında slayd-təqdimatlar hazırlanaraq Komissiyanın rəsmi internet portalında “Təqdimatlar” bölməsinə yerləşdirilmişdir.

Hesabat dövründə dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin keyfiyyətinin artırılması üçün onların potensialının inkişaf etdirilməsi Komissiyanın əsas hədəflərindən biri olmuşdur.

Komissiya tərəfindən “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzularında keçirilən seminarlarda Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən müəyyənləşdirilmiş 45 məsul şəxs iştirak etmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə Ali Məclisin müvafiq struktur bölmələri ilə birlikdə “Dövlət orqanlarının mətbuat xidmətləri tərəfindən ictimaiyyətlə əlaqələrin təşkili” və “Naxçıvan Muxtar Respublikası rayon (şəhər) icra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması və vətəndaşların müraciətlərinə baxılması qaydaları” mövzularında keçirilən seminarlarda isə 38 nəfər dövlət qulluqçusu iştirak etmişdir.

Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək Komissiyanın əsas vəzifələrindən biridir. Bu vəzifənin icrası ilə bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə hesabat dövrü ərzində daim nəzarət edilmişdir.

Hesabat dövründə elektron xidmətlər və elektron sənəd dövriyyəsinin təşkili həyata keçirilmişdir. 2018-ci il ərzində test imtahanında iştirak etmiş 1161 nəfərə Komissiya tərəfindən elektron xidmət göstərilmişdir. Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin istifadəyə verilməsi mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkil olunmasına, vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına

imkan yaratmışdır. Hesabat dövründə Elektron Sənəd Dövriyyəsi vasitəsilə 531 məktub daxil olmuş, 529 məktub göndərilmişdir.

Hesabat dövründə mətbuat və ictimaiyyətlə əlaqələrin təşkili qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Komissiyanın fəaliyyəti ilə bağlı əhali məlumatlandırılmış, qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyalar Komissiyanın rəsmi internet portalında yerləşdirilmiş və bu informasiyanın daimi yeniləşdirilməsi təmin edilmişdir. Komissiya öz fəaliyyəti barədə, habelə dövlət qulluğu sistemi, hamilik, dövlət qulluğuna qəbul və bu sahədə tətbiq olunan yeniliklər, dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlərlə bağlı təşkil edilən tədbirləri mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmışdır. Belə ki, “Şərq qapısı” qəzetində Komissiyanın keçirdiyi tədbirlərlə bağlı 45 məlumat və 23 iyun-Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar məqalə dərc olunmuş, Naxçıvan Televiziyasında 30 sujet efirə verilmişdir. Komissiyanın əməkdaşları 1 dəfə Naxçıvan Televiziyasında, 3 dəfə “Kanal-35” radiosunda təşkil olunmuş verilişlərdə iştirak etmişlər. Komissiyanın keçirdiyi 28 tədbir “Nuhçıxan” İnformasiya Agentliyində, 7 tədbir isə “naxcivanxeberleri.com” internet xəbər portalında işıqlandırılmışdır. Eyni zamanda Komissiyanın internet portalı vasitəsilə 85, Komissiyanın rəsmi “Facebook” səhifəsi vasitəsilə 108 və “Instagram” səhifəsi vasitəsilə isə 35 xəbər və elan ictimaiyyətə çatdırılmışdır.

Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilmişdir. Vətəndaşlar tərəfindən Komissiyaya daxil olan 213 müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə araşdırılmış və cavablandırılmışdır. Bunlardan 53-ü yazılı, 160-ı isə elektron müraciət formasında qeydə alınmışdır. Müraciətlər əsasən dövlət qulluğuna qəbul qaydaları, dövlət qulluqçusunun qulluq stajının hesablanması, ixtisas dərəcəsinin verilməsi, hazırlıq kursları, test imtahanında iştirak etmək üçün ödəniş məbləğinin ödənilməsi və ya geri qaytarılması ilə bağlı olmuşdur.

Hesabat dövründə 152 vətəndaşın qəbulu həyata keçirilmişdir ki, onlardan 25-i Komissiyanın sədri tərəfindən qəbul edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası”na əsasən, Komissiyaya telefon müraciət xidməti vasitəsilə daxil olmuş 170 şifahi

müraciət qeydə alınmış və Komissiyanın aidiyyatı sektor və şöbələrinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada əmək və icra intizamı gücləndirilmiş, sektor və şöbələrdəki mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Komissiya əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Komissiyanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri ilə bağlı müxtəlif mövzularda peşə hazırlığı dərsləri təşkil olunmuşdur. Komissiyanın inzibati binası təmir edilmiş, ərazidə və təhkim olunmuş yaşıllıq sahəsində abadlıq işləri aparılmışdır. Komissiya qarşıya qoyulmuş vəzifələrin günün tələbləri səviyyəsində yerinə yetirilməsi üçün səylərini bundan sonra daha da artıracaq, fəaliyyətindəki nöqsanların aradan qaldırılmasına, göstərilən etimadın doğrulmasına çalışacaqdır.